

**2019-cu ilin yanvar-oktyabr ayları üzrə hesablanmış
sığorta haqları və sığorta ödənişləri haqqında
M Ə L U M A T
(təcili məlumatlar əsasında)**

(min manatla)

Sığorta sinifləri	Sığorta haqları	Sığorta ödənişləri
Könüllü sığortalar üzrə - cəmi:	387,055.1	159,657.1
<i>o cümlədən:</i>		
Həyat sığortası üzrə, o cümlədən:	185,222.5	88,798.1
həyatın yaşam sığortası	138,629.1	87,792.8
həyatın ölüm halından sığortası	42,296.1	1,005.4
əmək qabiliyyətinin sığortası	3,862.8	0.0
sağalmaz xəstəliklərdən sığorta	434.5	0.0
annuitet sığortası	0.0	0.0
Qeyri-həyat sığortası üzrə, o cümlədən	201,832.6	70,858.9
Şəxsi sığorta, o cümlədən:	87,895.1	50,351.5
tibbi sığorta	80,998.6	49,598.2
xaricə səfər edən vətəndaşların sığortası	4,166.3	436.6
fərdi qəza və xəstəlik sığortası	2,730.2	316.8
Əmlak sığortası, o cümlədən:	113,937.6	20,507.4
əmlakın sığortası, o cümlədən:	94,061.6	19,935.0
əmlakın yanğından və digər risklərdən sığortası	42,035.7	1,832.1
avtonəqliyyat vasitələrinin sığortası	28,966.6	10,516.9
hava nəqliyyatı vasitələrinin sığortası	10,617.0	5,695.3
su nəqliyyat vasitələrinin sığortası	7,721.6	864.8
yüklərin (nəqliyyat) sığortası	3,093.9	257.9
kənd təsərrüfatı heyvanlarının sığortası	1,131.7	768.0
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	167.7	0.0
dəmiryol nəqliyyatı vasitələrinin sığortası	47.5	0.0
əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:	280.0	0.0
- işçilərin dələduzluğu sığortası	280.0	0.0
- pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta	0.0	0.0
- titül sığortası	0.0	0.0
mülki məsuliyyətin sığortası, o cümlədən:	19,444.6	572.4
ümumi mülki məsuliyyətin sığortası	10,415.0	417.9
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	4,806.9	45.7
peşə məsuliyyətinin sığortası	2,065.5	14.5
işəgötürənin məsuliyyət sığortası	1,093.5	38.0
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	343.5	0.0
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	692.8	56.4
yük daşıyanın mülki məsuliyyətinin sığortası	0.0	0.0
dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	27.3	0.0
mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası	0.0	0.0
hüquqi xərclərin sığortası	0.0	0.0
kredit sığortası, o cümlədən:	112.6	0.0
kreditlərin sığortası	112.6	0.0
ipoteka sığortası	0.0	0.0

qarışıq maliyyə risklərinin sığortası, o cümlədən:	318.8	0.0
işin dayanması ilə bağlı risklərdən sığorta	318.8	0.0
əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta	0.0	0.0
İcbari sığortalar üzrə - cəmi:	183,464.9	65,815.9
<i>o cümlədən:</i>		
Həyat sığortası üzrə	38,268.4	2,434.5
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	38,268.4	2,434.5
Qeyri-həyat sığortası üzrə, o cümlədən	145,196.5	63,381.4
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	84,463.2	54,893.4
daşınmaz əmlakın icbari sığortası	30,415.8	4,340.4
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası	16,371.5	2,746.2
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası	13,377.4	1,396.1
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	325.4	5.3
sənişinlərin icbari fərdi qəza sığortası	96.3	0.0
digər icbari sığorta növləri	146.9	0.0
YEKUN	570,520.0	225,473.0